

## Bitki yağlarının transefirləşməsi nəticəsində alınan qliserinin aldehid və ketonlarla bəzi çevrilmə reaksiyaları

L.R. Mahmudova

Aşarlar Kimyası İnstitutu

e-mail: lalamahmudova81@mail.ru

**Некоторые реакции превращения глицерина, полученного в результате трансэтерификации растительных масел, с альдегидами и кетонами**

Л.Р. Махмудова  
Институт химии присадок

**Ключевые слова:** биодизель, растительные масла, спирты, трансэтерификация, глицерин, ацетон, метилэтилкетон, циклогексанон, бензальдегид, 4-гидроксиметил-2,2-диметил-1,3-диоксалан, 4-гидроксиметил-2,2-пентаметилен-1,3-диоксалан.

Разработан новый метод выделения глицерина в чистом виде из реакционной смеси, полученного наряду с биодизелем в результате реакции трансэтерификации растительных масел низкомолекулярными спиртами. Реакциями конденсации полученного глицерина с альдегидами и кетонами синтезированы производные диоксалана. Изучены физико-химические свойства полученных соединений.

**Some reactions of glycerin transformation obtained in the result of transesterification of vegetable oils with aldehydes and ketones**


L.R. Mahmudova  
Institute of Chemistry of Additives

**Keywords:** biodiesel, vegetable oils, alcohol, transesterification, glycerin, acetone, methyl-ethyl ketone, hexanon, benzoic aldehyde, 4-hydroxymethyl-2,2-dimethyl-1,3-di-oxolane, 4-hydroxymethyl - 2,2-pentamethylene-1,3-di-oxolane.

A new method of glycerin separation in clean form out of reaction mixture, obtained alongside with the biodiesel as a result of transesterification reaction of vegetable oils with low-molecular alcohols has been developed. Dioxolan derivatives were synthesized via the condensation reactions of obtained glycerin with the aldehydes and ketones. Physical-chemical properties of obtained compounds have been studied.

**Аçar sözlər:** biodizel, bitki yağları, spirit, transefirləşmə, qliserin, aseton, metiletiketon, tsikloheksanon, benzaldehid, 4-hidroksi-metil-2,2-dimetil-1,3-dioksalan, 4-hidroksimetil-2,2-pentameti-l-1,3-dioksalan.

Məlumatlara görə bitki və heyvani yağların qəlevi, qəlevi metal oksidləri və onların duzlarının iştirakı ilə bitki yağlarının kiçik molekullu ( $C_1-C_2$ ) spirtlərlə transefirləşmə reaksiyası zamanı biodizel ilə yanaşı onun ayrılmaz hissəsi olan qliserin alınır [1]. Hesablamlara görə hər 100 kq biodizellə bərabər 10 kq qliserin alınır. Son zamanlar biodizelə olan tələbat sürətlə artıqdan və biodizelin alınma texnologiyası təkmilləşdiriyinə görə, bu prosesdə onunla paralel alınan qliserinin də reaksiya qarışığından təmiz və itkisiz ayrılması, yeni tətbiq sahələrinin axtarışı aktuallaşmışdır [2].



Şəkil 1. Qliserinin  $H^1$  - NMR (a),  $C^{13}$  - NMR (b) spektrləri

Transefirləşmə reaksiyası başa çatıqdan sonra alınan məhsul yuxarı (biodizel) və aşağı (qliserin) faza-lardan, eləcə də müəyyən miqdarda reaksiyaya girməyən bitki yağı, mono-, di- və triqliserid qarışığından ibarət olur. Sonuncu qarışığın tərkibində hidrofil qruplar olduğu üçün qliserində yaxşı həll olur. Bu hal isə qliserinin qarışıldan ayrılmısını çətinləşdirir.

Digər tərəfdən, bitki yağlarının spirtlərlə transefirləşmə reaksiyası qəlevi, qəlevi metal oksidləri və onların duzları ilə aparıldıqda qismən gedən sabunlaşma reaksiyası nəticəsində əmələ gelən yağ turşularının qəlevi və qəlevi metal duzları  $[C_{15}H_{31}COONa, C_{17}H_{35}COOK, (C_{15}H_{31}COO)_2Ca]$  səthi aktiv birləşmələr olduqları üçün alınan əlavə qarışqlar qliserində həll olur.

Bitki yağlarının transefirləşmə reaksiyası nano CaO-in iştirakı ilə aparıldığı üçün ayrılan qliserin fazasının tərkibindəki yağ turşularının kalsium duzları qliserinin təmiz şəkildə ayrılmamasına mane olur.

Bildiyimiz kimi, təmiz təbii qliserinin tibb, parfümeriya, kosmetika, yeyinti və neft-kimya sənayesində, eləcə də başqa sahələrdə geniş istifadə edilən qiymətli kimyəvi xammal olduğu nəzərə alınarsa, onun səmərəli, iqtisadi cəhətdən əlverişli əsaslı qarışından təmiz əldə olunmasının böyük elmi və praktik əhəmiyyət kəsb etdiyi aydın olur. Təbii ki, bitki yağlarının spirtlərlə transefirləşmə reaksiyası vasitəsilə sintez olunan qliserin fazasından qliserini təmiz haldə ayırmak əsas problemlərdən biridir.

Bu məsələnin həlli üçün qliserin fraksiyasını  $HCl$  və  $HNO_3$  turşusu ilə neytrallaşdırmaq təklif olunur [3]. Belə məlum olmuşdur ki, qliserin fraksiyasını 5-6 % -li  $H_3PO_4$  turşusu ilə neytrallaşdırıldıqda ( $pH = 7-8$ ) yağ turşularının səthi aktiv kalsium duzları  $Ca_3(PO_4)_2$  şəklində çökdüyü üçün, qliserin fraksiyası da müəyyən müddət keçdikdən sonra iki fazaya ayrılır: yuxarı faza reaksiyaya girməyən yağı, mono-, di- və triqliserid qarışığı, aşağı faza isə qliserindən ibarət olur [4, 5]. Aşağı fazanı distill etdikdən sonra təmizliyi 99 % olan təbii qliserin əldə edilir [1].

Alınan qliserinin fiziki-kimyəvi xassələri təyin edilir (sixlıq piknometr vasitəsilə şüasındırma əmsali isə refraktometr vasitəsilə):  $T = 168-169$  °C (10 mm);  $n_D^{20} = 1.4740$ ,  $d_4^{20} = 1.2635$ .

Qliserinin quruluşu və təmizlik dərəcəsi Nüvə Maqnit Rezonans ( $H^1$  NMR,  $C^{13}$ ) spektroskopik analiz vasitəsilə öyrənilmiş və şəkil 1-də verilmişdir.


$H^1$  - PMR - spekrində  $-CH_2-CH-CH_2-$  fragmentinin protonları 3.40-3.65 m.h. sahədə multiplet şəklinde, 3- OH- qrupunun protonları isə 4.50 m.h. sahədə geniş pik şəkildə rezonans edir.

$H^1$  - NMR( $CDCl_3$ ) : 4.40 m.s. (b.p. 3H, 3OH), 3.40 m.s. (m, 4H,  $2CH_2$ ), 3.30 m.s. (t, 1H, CH)

$C^{13}$  - NMR - spekrində qliserin molekulunun  $-CH_2-$  qruplarının karbon atomları ekvivalent olduqları üçün 60.40 ppm-də, metil qrupunun (CH) karbon atomları isə 70.45 ppm-də rezonans olur.

$C^{13}$  - ( $CDCl_3$ ) : 63.5 (2 $CH_2$ ), 72.91 (CH)

Son zamanlar qliserinin yeni tətbiq sahələri araşdırılır. Aşağıdakı sxemdə təbii qliserin əsasında yeni sintez üsulları göstərilmişdir



Bildiyimiz kimi, biodizelin sintezində istifadə olunan əsas komponent metanoldur. Metanola olan tələbatın bir qismini ödəmək üçün Cardiff Universitetinin əməkdaşları transefirləşmə reaksiyasından alınan qliserini  $MgO/CeO_2$  katalizatorunun iştirakında riforminq edərək, metanolun sintezinin yeni texnologiyası hazırlamışlar [6].


Məlumdur ki, qliserin əsasında sintez olunan 1,3-dioksalanların geniş tətbiq sahələri var. Onlar müxtəlif növ polimer materialların hazırlanmasında, boyla, ətirli və kosmetik maddələrin sintezində geniş istifadə olunur. Bu dioksalanların bəzi törəmələrini yanacaqlara əlavə etdikdə, yanacağından oktan ədədi artmaqla bərabər, tullantı qazlarının toksik xassələri azalır [7].

Yanacaqların istismar xassələrini yaxşılaşdırmaq məqsədilə qliserinin 1,3-dioksalanları əsasında yeni əlavələr sintez edilmişdir (C.A. Ferretti və b., 2012).

Bələliklə, qliserin kimyاسına aid bu kiçik icmaldan bir daha aydın olur ki, ekoloji cəhətdən zərərsiz olan biodizelin sintezinə nə qədər maraq varsa, bu prosesdə paralel sintez olunan qliserinin də yeni sahələrdə istifadəsinə bir o qədər ehtiyac var. Buna görə də, "qliserin kimyasi"nın aktuallığını nəzəre alaraq, Aşqarlar Kimyası İnstitutunda onun əsasında yeni tədqiqat istiqaməti davam etdirilir [8].

#### 4-hidroksimetil-2,2-dimetil-1,3-dioksalanın alınması

Qliserinin asetonla kondensləşmə reaksiyası nəticəsində onun dioksalan törəməsi sintez olunmuşdur.



Reaksiya aşağıdakı qayda üzrə aparılmışdır: qızdırıcı, qarışdırıcı, termometr və Din-Stark aparatı ilə təchiz olunmuş reaksiya kolbasına 147.2 q (1.6 mol) qliserin, 417 q (7.2 mol) aseton, 8 q  $\text{Na}_2\text{SO}_4$  və 8 q katalizator kimi para-toluolsulfat turşusu, 100 ml benzol və 50 ml petrolein efiri əlavə edib, 55–56 °C-də yeddi saat qarışdırılır. Reaksiyanın sonu qarışqdan suyun ayrılmış qurtarması ilə müəyyən edilir. Sonda reaksiya qarışığı filtrdən keçirilir və natrium asetatla ( $\text{CH}_3\text{COONa}$ ) neytrallaşdırılır. Əvvəlcə reaksiya qarışından həllədicilər qovulur, sonra isə qalıq vakuumda distillə edilir.


Sintez olunan dioksalan törəməsinin (4-hidroksimetil-2,2-dimetil-1,3-dioksalan) quruluşu ( $H^1$  NMR,  $C^{13}$ ) spektroskopik analiz vasitəsilə öyrənilmişdir (Şəkil 2).

4-hidroksimetil-2,2-dimetil-1,3-dioksalanın NMR-spektrində hemmetil qrupları 1.2 və 1.3 m.h. sahədə iki sinqlet pik şəklində müşahidə olunub.  $\text{CH}_2\text{OH}$  qrupunun iki protonu ( $\text{CH}_2$ ) 3.3 m.h. sahədə multiplet, CH qrupunun protonu isə (1H) 3.60 m.h. sahədə triplet şəklində,  $\text{CH}_2$  qrupunun protonları 3.90 m.h. sahədə multiplet, OH qrupunun protonu isə 4.60 m.h. sahədə geniş pik şəklində müşahidə olunur.

Analoji qayda ilə qliserinin metiletiketonla da reaksiyası aparılmışdır.

#### 4-Hidroksimetil-2,2-pentametilen-1,3-dioksolanın alınması


Qliserinin tsikloheksanonla kondensləşmə reaksiyası nəticəsində onun dioksalan törəməsi sintez olunmuşdur. Reaksiyanın principial sxemi aşağıda verilir:




Reaksiya kolbasına 150 ml benzol, 98 q (1 mol) tsikloheksanon, 110.4 q (1.2 mol) qliserin, 0.7 q katalizator kimi para-toluolsulfat turşusu əlavə edib qızdırılaraq, sürətlə qarışdırılır. Reaksiya 85 °C-də su ayrılmış qurtaranadək davam etdirilir. Sonra reaksiya qarışığı soyudulur və ayırıcı qifa tökülr. Qarışq neytrallaşdırılmaq üçün əvvəlcə bir neçə dəfə zoif qələvili su ilə yuyulur, su ilə dekantasiya olunduqdan sonra  $\text{MgSO}_4$  üzərində qurudulur. Sonrakı gün qarışqdan əvvəlcə atmosfer təzyiqində benzol qovulur, sonra isə qalıq vakuumda distillə olunur.

Birləşmənin quruluş tərkibi NMR-spektrleri vasitəsilə təsdiq edilmişdir.

Birleşmələrin formulu	Çıxım, %	Qaynama temperaturu, °C/mm	$n_d^{20}$	$d_d^{20}$	MR <sub>d</sub> nəzəri	MR <sub>d</sub> tapılıb
			$n_d^{20}$	$d_d^{20}$		
$\begin{array}{c} \text{CH}_2\text{OH} \\   \\ \text{CH}-\text{O} \\   \\ \text{CH}_2-\text{O} \end{array} \begin{array}{c} \text{C} \\   \\ \text{CH}_3 \\   \\ \text{CH}_3 \end{array}$	80	68 - 70 (2mm)	1.4316	1.0684	32.30	32.49
$\begin{array}{c} \text{CH}_2\text{OH} \\   \\ \text{CH}-\text{O} \\   \\ \text{CH}_2-\text{O} \end{array} \begin{array}{c} \text{C} \\   \\ \text{CH}_3 \\   \\ \text{C}_2\text{H}_5 \end{array}$	86	82 - 83 (2mm)	1.4373	1.0503	36.58	37.02
$\begin{array}{c} \text{CH}_2\text{-OH} \\   \\ \text{CH}-\text{O} \\   \\ \text{CH}_2-\text{O} \end{array} \begin{array}{c} \text{C} \\   \\ \text{C}_6\text{H}_11 \end{array}$	68	108 - 109 (2mm)	1.4748	1.1149	43.85	43.93
$\begin{array}{c} \text{CH}_2\text{-OH} \\   \\ \text{CH}-\text{O} \\   \\ \text{CH}_2-\text{O} \end{array} \begin{array}{c} \text{C} \\   \\ \text{CH-C}_6\text{H}_5 \end{array}$	83	148 - 150 (2mm)	1.5327	1.1838	48.0	48.52



Şəkil 2. 4-hidroksimetil-2,2-dimetil-1,3-dioksolanın PMR-spektri



Şəkil 3. 4-hidroksimetil-2,2-pentametilen-1,3-dioksolanın PMR-spektri

$H^1$  - PMR ( $\text{CDCl}_3$ ,  $\delta$ , m.h.): 1.4 - 1.61 (m, 10 H, 5  $\text{CH}_2$ ), 3.14 (t, 1 H, OH), 3.63 (t, 2 H,  $\text{CH}_2\text{O}$ ), 3.92 (t, 2 H,  $\text{CH}_2\text{O}$ ), 4.11 (m, 1 H, CH).

$C^{13}$  - NMR ( $\text{CDCl}_3$ ,  $\delta$ , m.h.): 23.94 ( $\text{CH}_2$ ), 23.96 ( $\text{CH}_2$ ), 25.06 ( $\text{CH}_2$ ), 35.20 ( $\text{CH}_2$ ), 36.75 ( $\text{CH}_2$ ), 64.05 ( $\text{CH}_2\text{O}$ ), 66.47 ( $\text{CH}_2\text{O}$ ), 76.17 ( $\text{CH}_2\text{O}$ ), 110.01 (tert-C).

Analoji qaydada qliserinin benzaldehidlə reaksiyası aparılmışdır.

Qliserinin 1,3-dioksalan törəmələrinin fiziki-kimyəvi göstəriciləri cədvəldə verilir.

Aparılan tədqiqatların nəticələrinə əsaslanaraq, qliserinin yeni tətbiq sahələrini genişləndirmək məqsədilə sintez olunan dioksalanlardan ilkin maddə kimi istifadə etmək məqsədə uyğun hesab edilir.

**Ədəbiyyat siyahısı:**

1. Краткая химическая энциклопедия. – М.: Изд-во "Советская энциклопедия", 1961, 972 с.
2. Lyadov A.S., Khadjiev S.N. Bioglycerin - альтернативное сырье для основного органического синтеза // Журнал прикладной химии, 2017, т. 90, вып. 11, с. 1417-1427.
3. Sайдакмедин А.И., Карпов С.А. Исследование сложных эфиров хлопкового масла для производства биодизельного топлива // Нефтепереработка и нефтехимия, 2012, № 2, с. 34-37.
4. Pat. AZ / 2016 0022. Bitki yağlarının transefirlaşmaya reaksiyasından alınan gliserinin reaksiya karışığından temiz ayrılması üsulu / M.M. Mövsumzadə, İ.M. Əhmədov, L.R. Mahmudova, N.A. Əliyev, İ.M. Eyyazova.
5. Mövsumzadə M.M., Əhmədov İ.M., Mahmudova L.R., Əliyev N.A., Quliyeva Z.B. Bitki yağlarının transefirlaşmasından alınan gliserinin reaksiya karışığından temiz ayrılması üsulu. Akad. B.Q.Zeynalovun 100 illik yubileyine həsr olunmuş "Neft-kimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz" mövzusunda beynəlxalq elmi-tehniki konfrans, 2017, 45 s.
6. Hoider M.H. Methanol synthesis by MgO and CeO<sub>2</sub> mixed oxid catalyzed of glycerol. Nature Chemistry 12, doi : 10. 1038 / nchem. 2345. Cardiff University, 2015.
7. Vol'eva V.B., Belostotskaya I.S., Malkova A.V., Komissarova N.L., Kurkovskaya L.N., Usachev S.V., Makarov G.G. Novye podkhody k sintezu 1,3-dioksalanov // Журнал органической химии, 2012, т. 48, вып. 5, с. 643-646.
8. Mövsumzadə M.M., Makhmudova L.R., Əliyev N.A., Sultanova N.R., Sultanova N.R., Abdullaev B., Aliyev N.A., Eyyazova I.M. Razrabotka prisadok k dizel'zelynim i biondizel'nyim topilivam na osnove glicerinina. Aльтернативные источники сырья и топлива // Тезисы докладов VI Международной научно-технической конференции, г. Минск, 26-28 мая 2017, 29 с.

**References**

1. Kratkaya khimicheskaya entsiklopedia. – M.: Izd-vo "Sovetskaya entsiklopedia", 1961, 972 p.
2. Lyadov A.S., Khadjiev S.N. Bioglycerin - al'ternativnoe syr'ye dlya osnovnogo organicheskogo sinteza // Jurnal prikladnoi khimii, 2017, vol. 90, iss. 11, pp. 1417-1427.
3. Sайдакмедин А.И., Карпов С.А. Issledovanie slozhnykh efirov khlopkovogo masla dlya proizvodstva biodizel'nogo topliva // Neftepererabotka i neftekhimia, 2012, No 2, pp. 34-37.
4. Pat. AZ / 2016 0022. Bitki yaghlyrynyн transefirleshme reaksiyasýndan alynan gliserinin reaksiya garyshyghyndan temiz ayrylmasy usulu // Movsumzadeh M.M., Ahmadov I.M., Mahmudova L.R., Aliyev N.A., Eyyazova I.M.
5. Mövsumzadə M.M., Ahmadov I.M., Mahmudova L.R., Aliyev N.A., Gulieva Z.B. Bitki yaghlyrynyн transefirleshmesinden alynan gliserinin reaksiya garyshyghyndan temiz ayrylmasy usulu. Akad. B.G. Zeynalovun 100-illik yubileine həsr olunmuş "Neftkimya sintezi və mürəkkəb kondensləşmiş sistemlərdə kataliz" mövzusunda beynəlxalq elmi-tehniki konfrans", 2017, 45 p.
6. Hoider M.H. Methanol synthesis by MgO and CeO<sub>2</sub> mixed oxid catalyzed of glycerol. Nat. Chem. 12, Doi: 10. 1038 / nchem. 2345. Cardiff University, 2015.
7. Vol'eva V.B., Belostotskaya I.S., Malkova A.V., Komissarova N.L., Kurkovskaya L.N., Usachev S.V., Makarov G.G. Novye podkhody k sintezu 1,3-dioksalanov // Jurnal organicheskoi khimii, 2012, vol. 48, iss.5, pp. 643-646.
8. Mövsumzadə M.M., Makhmudova L.R., Akhmedov I.M., Sultanova N.R., Abdullaev B., Aliyev N.A., Eyyazova I.M. Razrabotka prisadok k dizel'-nym i biodizel'nym topilivam na osnove glicerina. Al'ternativnye istochniki syr'ya i topliva // Tezisy dokladov VI Mejhunarodnoi nauchno-teknicheskoi konferentsii, Minsk, 26-28 May, 2017, 29 p.